

# KOMPÜTER ÜZRƏ QAYDALARIN VƏ MƏSƏLƏ HƏLLİNİN TƏLİMİNDE GƏLƏCƏK INFORMATIKA MÜƏLLİMLƏRİNİN METODİK HAZIRLIĞI

Şəfəq Musayeva,  
falsəfə doktoru programı üzrə dissertantı  
ARTPI  
E-mail: nani-55@mail.ru

Rəyçilər: ped.ii c. d., prof. A. Adigözəlov,  
ped.ii f. dok., dos. N. Abbasov

Açar sözler: informatika müəllimi, informatika üzrə qaydalar, məsələ həlli təlimi, metodik hazırlığı

Ключевые слова: учитель информатики, практика по информатике, обучение решению задач, методическая подготовка

Key words: informatics teacher, the rules on informatics, teaching the decision of tasks, methodical preparation

Informatika müəllimlərinin metodik təhsilinin mühüm tərkib hissələrindən biri onun məktəblilərə informatika üzrə qaydalar və məsələ həlli təliminə hazırlığıdır.

Məktəblərdə informatikanın tədrisi praktiki göstərir ki, müəllimlər informatika üzrə qaydalara və məsələ həllinin təlimi metodikasına kifayət qədər yiyələnməmişlər. Təssüflə qeyd etmək lazımdır ki, hər müəllimlərin özləri: məktəb informatika kursuna aid məsələləri (məsələn, informasiyaların ölçüləməsi və ya verilənlərin kodlaşdırılması ilə əlaqədar məsələlər) həll etməyi bacarmır, bəziləri isə özləri bacarır. Lakin onları həll etməyi şagirdlərə öyrənə bilirlər. Ona görə müəllimlər çox vaxt şagirdlərin informatika üzrə qaydaları çətin başa düşüklərindən və məsələ həlli edə bilmədiklərindən şikayət edirlər (məsələn, informasiyaların ölçüləməsinə məmənlu və əl işba üzrə yanaşma). Əslində bu məktəblilərin informatika təliminə metodik yanaşmaların aşağı səviyyədə olduğunu göstərir. Ona görə şagirdlər informatika üzrə qaydalar və məsələ həlli təlimi üzrə bilik və bacarıqların informatika müəllimlərinə formalasdırılmasına aid məqsədöyənlə işlərin aparılması zəruridir.

Informatika müəllimlərinin metodik hazırlığının mühüm elementi olan qaydaların məktəblilərə təlimində metodik yanaşmalarını nəzərdən keçirək.

Informatika kursunda istifadə olunan qaydaların əsas forması təbii dildə ifadə olunan sözlü qaydıdır. Ədədlərin müxtəlif mövqeli hesablama sistemlərindən onluq hesablama sisteminiə çevriləməsi qaydası, ədədlərin ikilik hesablama sistemindən onaltılıq hesablama sisteminiə çevriləməsi qaydası, tam ədədin işarəsiz kodlaşdırılması qaydası bunlara misal ola bilər.

Qaydaların istifadə olunması da alqoritmların (bitiqli məsələlər sintisinin ümumi həll metodlarının formalasdırılmasının) tətbiq edilməsi məqsədi cənیدir. Lakin, alqoritm lərden fərqli olaraq qaydalarda çox vaxt addımlar ayrılmır, məsələlər həllində addımların ciddi ardıcılığı verilmir. Ona görə ilk mərhələdə müəllim bu qaydaların alqoritm şəklində ifadə edilməsini və həmin alqoritm lərin yerinə yetirilməsini şagirdlərə öyrətməlidir.

Bəzə çəvirləmə qaydalarının öyrənilməsi müəllimə şagirdlərin fəaliyyətini metodik baxımdan düzgün təşkil etməyə, bunun üçün uyğun didaktik materiallar seçməyə imkan verir. Tam ədədin ikilik hesablama sistemindən onaltılıq hesablama sisteminiə çevriləməsi qaydasını bir misal kimi nəzərdən keçirək: ikilik hesablama sisteminin hər bir dörd mərtəbəsini onaltılıq hesablama sisteminin ədədi ilə əvəz etmək. Qaydanın ifadəsində əməllərin ardıcılığı görünə də onlar aşkar şəkildə ayrılmamışdır. Ona görə də təlimin ilkin mərhələsində qaydaların istifadəsi üçün bu ifadələri aşağıdakı alqoritm şəklində ifadə etmək zəruridir:

1. İkilik hesablama sistemindəki ədəddə sağdan sola hər birində ikilik hesablama sistemi ədədinin dörd rəqəmi olan qruplara ayırmak;

## Şəfəq Musayeva

2. Əgər soldakı kənar qrupda ikilik hesablama sistemi ədədinin rəqəmlərinin sayı dördən az olarsa, onda qrupun çatmayan rəqəmlərin əvvəzina sıfırlar əlavə etmək lazımdır;  
3. Belə qrupların hər birini onaltılıq rəqəmlərlə əvəz etmək.  
Qaydalarnın istifadəsinə əməlin yerinə yetirilməsi bacarığı əsasən formalasdırılmış olduqda və əməllərin ətraflı təsvirinə şagirdlərin ehtiyacı olmadıqda qayıtməq məqsədöyəngundur.  
Informatika müəllimlərini qaydalar üzərində şagirdlərin işləmələrinə hazırladıqda aşağıdakı mərhələlərin yerinə yetirilməsinin öyrədilməsi zəruridir:

- 1) qaydaların öyrənilməsi motivasiyası;
- 2) qaydaların daxil edilməsi;
- 3) qaydanın mənimcsənilməsi;
- 4) qaydanın tətbiqi.

Kompüterdə tam ədədin işarəsiz kodlaşdırılması qaydasının şagirdlərə öyrədilməsi nümunəsində informatika müəllimlərinin qaydalar üzərində işin metodikası üzrə hazırlığını nəzərdən keçirək.

İlkin mərhələdə qaydaların daxil edilməsinin zəruriyini göstərmək, şagirdlərin biliklərinin aktuallaşmasını aparmaq lazımdır. Kompüterdə tam ədədin işarəsiz kodlaşdırılması qaydasının öyrənilməsinin motivasiyası aşağıdakı kimi ola bilər. İnformasiya proseslərinin avtomatlaşdırılması üçün ədədi verilənləri müxtəlif texniki qurğuların yaddaşında saxlamaq zəruridir. Ədədlərin kodlaşdırılması zamanı ədədlərin növünün (məsələn, tam ədəd) və kompüterin yaddaşında onların saxlanması üçün ayrılan oyuqların (bayt) miqdarının nəzərə alınması zəruridir. Ədədlərin saxlanması üçün ayrılan yaddaş baytları nə qədər çox olarsa, ədədlərin çoxluğu bir o qədər geniş olar, bir çox hallarda 255 ədədi ilə mahdud olan tam mənti olmayan ədəd kompüter texnikasından istifadə etməklə məsələ həlli üçün kifayət edir. Bu diapozondan olan ədədlər kompüterdə insanın boyu və yaşı, tarix və zamanı, simvolların və rənglərin kodunu işarə etmək üçün istifadə oluna bilər. Qaydanın daxil edilməsindən əvvəl onluq hesablama sistemində ikilik hesablama sisteminiə çevriləmə qaydasını, həmçinin bir yaddaş baytında (8 bit) 256 ( $2^8$ ) ədədlərindən birini saxlamagın mümkünlüyünü təkrar etmək məqsədöyəngundur.

Qaydanın daxil edilməsi mərhələsində qaydanın mahiyyəti şəhər olunmalı, şagirdlərə qaydanın ifadə edilməsində iştirak etməyə imkan vermək, şagirdlərin müştəqil olaraq qaydanın ifadə olunmasına götirmək. Kompüterdə tam ədədin işarəsiz kodlaşdırma qaydasının daxil edilməsi üçün şagirdlərə praktik təpşirinə yerinə yetirilməsi töklit oluna bilər. Bu təpşirinə həlli yalnız cavab deyil, həm də qaydanın ifadəsi olsun.

Bəzə ki, 27 onluq ədədinin yaddaş baytında saxlanması üçün müəllimin rəhbərliyi altında kodlaşdırılması üzrə təpşirinə yerinə yetirək şagirdlər tam ədədlərin işarəsiz kodlaşdırılması qaydasını müəyyən edirlər. Dörd mərhələdən ibarət olan həllin axtarılması aşağıdakı formada yazılı bilər:

1. 27 onluq ədədim ikilik hesablama sisteminiə çevirək

27:2	13	1
13:2	6	1
6:2	3	0
3:2	1	1
1:2	0	1

2. Yaddaş baytında bitləri sağdan sola 0-dan 7-yə qədər yaddaşda nömrələyək.

7 6 5 4 3 2 1 0

3. Kiçik mərtəbədən başlayaraq bitləri rəqəmlərlə dolduraq:

		1	1	0	1	1
--	--	---	---	---	---	---

4. Soldan boş qalan bitləri qiymətsiz sıfırlarla dolduraq:

7	6	5	4	3	2	1	0
0	0	0	1	1	0	1	1

Cavab: 000211011 ikilik kodu, həmçinin axtarılan aşağıdakı qayda olacaqdır:

- Verilmiş ədədi ikilik hesablama sistemini çevirmək;
- Bitləri yaddaş baytında 0-dan 7-yə qədər nömrələmək;
- Bitləri kiçik mərtəbədən başlayaraq ikilik rəqəmlərlə doldurmaq;
- Solda boş qalan bitləri qiymətsiz sıfırlarla doldurmaq

Qaydaların mənimsənilməsi mərhələsində alqoritm daxil olan əməllerin işlənilməsi, onların ardıcıl yerinə yetirilməsinin mənimsənilməsi baş verir. Qaydaların tətbiqi mərhələsində şagirdlərin məsələlər sisteminin müstəqil həlli zamanı qaydaların işlənilməsi baş verir. Şagirdlərə aşağıdakı məsələlər ardıcılığını təklif etmək olar:

1. Bir yaddaş baytında işarəsiz kodlaşdırımadan saxlanıla bilən ədədin kodlaşdırılması yerinə yetirsin:

$$a) 129; o; b) -135_{10}; c) 125_{10}; d) -126_{10}; e) 101010_2; \vartheta) -10101010_2; \varphi) 43_{16}; v) 110,6$$

2. Ədədlərin işarəsiz kodlaşdırılması qaydasına uyğun olaraq yazılımış ikilik koda uyğun onluq ədədi tapın:

$$a) 1000010; b) 00000101; c) 11111001; d) 01010101$$

3. İşarəsiz kodlaşdırma qaydasından istifadə etməklə hər bir yaddaş baytında saxlanılan 14,0 və 13,0 ədədlərinin toplanmasını yerinə yetirir.

Tapşırıqlar sisteminin formalasdırılması üzrə müəllimlərin metodik hazırlığı seçmə bacarıqlara yiylənməyə istiqamətlənmişdir:

- qaydaların təlimi üçün bütün növ tapşırıqlara;
- müəyyən miqdarda eyni tip məsələlərə;
- şagirdləri sahə etməyə yönəldən məsələlər;
- düz və tərs əməllərə aid qarşılıqlı əlaqəli məsələlər;
- ədədi və hərfi komponentli müxtəlif məsələlərin formalasdırılması üzrə;
- artıq öyrənilmiş əməllerin təkrarına aid məsələlər;
- sadədən mürsəkkəbə principinə uyğun məsələlər ardıcılığı.

Ümumiləşdirilmiş fəaliyyət üsullarının formalasdırılmasına, eyni tip məsələlər sıfırının ümumi həll üsullarının istifadəsinə istiqamətlənən şagirdlərin qaydalara yiylənməsinin yuxarıda təsvir olunan prosesi, şagirdlərin müstəqil fəaliyyətinin qaydalarının tapılması və ifadə edilməsi üzrə müəllim tərəfindən təşkili prosesi tədris fəaliyyətinin fundamental əsaslarını formalasdırmağı, informatikanın köməyi ilə fundamental təhsil həyata keçirməyə imkan verir.

Informatika müəllimlərinin metodik hazırlığının mühüm tərkib hissələrindən biri də şagirdlərə məsələ həllinin təlimi metodikasına yiylənməkdir. Informatika müəllimlərinin şagirdlərə məsələ həllini öyrədə bilməsi üçün məsələ üzərində işin metodikasını onun əsaslarını diqqətən araşdırması zəruridir. Informatika kursunda məsələ həlli metodikasının əsas mərhələlərini göstərək:

1. Məsələ şərtinin başa düşülməsi: məsələnin birqiyəmtli ifadə olunduğunu müəyyən etmək, bütün sözlər və ifadələri başa düşmək, məsələnin növünü müəyyən etmək, məsələnin mühüm elementlərini aşkar etmək;

2. Məsələ şərtinin qısa yazılışı; verilənləri və axtaranları müəyyən etmək, onların şərti işarə olunması;

3. Məsələ həlli yolunun axtarılması: məsələ şərti ilə əlaqədar nəzəri müddəələri aşkar etmək, məsələnin uyğun həll üsuluna uyğunlaşdırılması, məsələnin ayrı-ayrı elementlərə ayrılması, məsələnin həlli planının müəyyən edilməsi;

4. Məsələnin həlli planının həyata keçirilməsi; ümumi planın verilmiş məsələnin şərtinə tətbiqi, məsələ həllinin sözlərlə və düsturların tətbiqi ilə yazılıması, məsələ həlli nəticələrinin alınması və onun yazılışı;

### Şəfəq Musayeva

5. Məsələnin təpilən həllinin öyrənilməsi: şagirdlərə cavabın şüurlu alınmasını nümayiş etdirmək; verilmiş məsələyə tərs məsələnin tortibi və həlli yolu ilə yoxlanmanın yerinə yetirilməsi, digər həll üsullarının təpiləsi.

**Problemin aktuallığı.** Məqalədə say sistemləri və kodlaşdırma ilə bağlı araşdırmalar aparılmışdır və həmin sistemlərdə riyazi hesablamaların asan yerinə yetirilməsi yollarının müəyyən edilmişdir.

**Tədqiqatın elmi yeniliyi.** Məqalədə gələcək informatika müəllimlərinin müəyyən qaydalar vasitəsilə şagirdlərin say sistemləri və kodlaşdırmanın hesablamaları üçün müəyyən qaydalar verilmişdir.

**Tədqiqatın praktik əhəmiyyəti.** Tədqiqatda verilən mərhələlər gələcək informatika müəllimlərinin şagirdlərə məsələ həllinin metodikasının araşdırılmasıdır.

### ƏDƏBİYYAT

1. Abdullayev C. və b. İnformatikanın tədrisi metodikası. Bakı: Təhsil, 2003.
2. Adıgözəlov A.S. Universitetlərdə riyaziyyat müəllimləri hazırlığının bəzi aktual məsələləri «Müəllim hazırlanma siyasəti və problemləri» mövzusunda Beynəlxalq simpozium. Bakı, 2013
3. Əliyeva T.M. Riyaziyyat dərslərində kompüterlərdən məsələ həlli zamanı istifadə etmənin yolları. Bakı: Maarif, 1989.
4. Qasımovə L.N., Mahmudova R.M. Pedaqogika: Dörslik. Bakı: Çəlioğlu, 2012.
5. Məmmədov Ə.M., Tağıyeva S.C. Elmi tərəqqi dövründə müəllim kadrlarının hazırlanması problemləri // «Müəllim hazırlanma siyasəti və problemləri» mövzusunda simpozium. Bakı, 3-4 may 2013-cü il
6. Orucəliyev A.R., İnformatika fənninin metodikası haqqında // Fizika, riyaziyyat və informatika tədrisi, 2000, № 3
7. Pələngov Ə.Q., Qasımovə A. İnformatika dərslərinin təşkili təcrübəsindən // «Müəllim hazırlanma siyasəti və problemləri» mövzusunda simpozium. Bakı, 2013.

Ш.А. Мусаева  
МЕТОДИЧЕСКАЯ ПОДГОТОВКА БУДУЩИХ УЧИТЕЛЕЙ ИНФОРМАТИКИ И ПРАВИЛА РЕШЕНИЯ ЗАДАЧ В ИСПОЛЬЗОВАНИИ КОМПЬЮТЕРОВ  
РЕЗЮМЕ

В статье рассматривается двоичная система исчисления. Также переход из двоичной системы исчисления в десятичную систему и кодирование. Также в статье дана краткая информация о том, как будущие учителя информатики должны объяснять методику решения таких задач.

Sh. Musayeva  
METHODICAL TRAINING OF FUTURE TEACHERS RULES AND SOLUTIONS FOR USE OF COMPUTERS  
SUMMARY

The article deals with the binary system. Also, the transition from the binary numbering system to the decimal system and coding. The article also summarizes information on how the future teachers should explain the method of solving such problems.

Redaksiyaya daxil olub: 06.06.2016